

**NAĞI TƏZƏXAN oğlu TALIBOV**

# **RİYAZİYYAT - 4**

**IV siniflər üçün vəsait**

**Bakı - 2024**

*Nağıı Talibov. Riyaziyyat - 4. Bakı, 2024, 256 səh.*

*Vəsaitdən 4-cü sinif şagirdləri, ibtidai sinif müəllimləri, eləcə də uşaqlarını müstəqil hazırlasdırıran valideynlər istifadə edə bilər.*

*Müəllifin rəsmi razılığı olmadan kitabın və ya onun hər hansı hissəsinin təkrar çapı, yayılması, elektron və ya mexaniki üsulla surətinin çıxarılması QADAĞANDIR!*

*Marketing üçün əlaqə: (055) 502-93-53*

ISBN 978-9952-38-988-3

© Nağıı Talibov, 2024

## M Ü N D Ö R İ C A T

Ön söz.....	5
1. Natural ədədlər. Natural ədədlərin yazılması və oxunması.....	6
2. Sadə və mürəkkəb ədədlər .....	11
3. Roma rəqəmləri .....	12
4. Natural ədədlərin yuvarlaqlaşdırılması .....	14
5. Birrəqəmli ədədə vurma .....	15
6. İkirəqəmli ədədə vurma .....	16
7. Üçrəqəmli ədədə vurma.....	17
8. Birrəqəmli ədədə bölmə .....	18
9. İkirəqəmli ədədə bölmə.....	19
10. Üçrəqəmli ədədə bölmə.....	21
11. Uzunluq vahidləri .....	22
12. Kütlə vahidləri .....	24
13. Zaman vahidləri .....	26
14. Qiymət, miqdar, dəyər .....	29
15. Sürət, zaman, gedilən yol.....	30
16. İki cəmə (fərqə) görə məchulun tapılması.....	35
⌚ Ümmüniləşdirici testlər .....	38
17. Kəsrlər. Hissələr. Ədədin hissəsinin tapılması.....	41
18. Hissəsinə görə ədədin tapılması .....	47
19. Düzbucaqlı. Kvadrat.....	51
20. Sahə vahidləri .....	55
21. Bölünmə əlamətləri .....	57
22. Vahid işə aid və ya xəyali ədəd seçməklə həll olunan məsələlər. ....	61
⌚ Ümmüniləşdirici testlər .....	65
23. Vurmanın paylama qanunu. Ortaq vuruğun mötərizə xaricinə çıxarılması.....	67
24. Tənliklər .....	69
25. Tənlik qurmaqla məsələ həlli .....	73
26. İki dəyişəni olan tənliklər.....	78
27. Qalıqlı bölmə.....	79
28. Azalan, çıxılan, fərq .....	85
29. Sutka məsələləri.....	88
⌚ Ümmüniləşdirici testlər .....	91
30. Nisbət. Tənasüb. Düz mütənasib kəmiyyətlər .....	93
31. Tərs mütənasib kəmiyyətlər .....	97
32. Düz və tərs mütənasib kəmiyyətlərin birgə tətbiqinə aid məsələlər (mürəkkəb üçlüq qaydası) .....	99

33. Kater məsələləri .....	100
34. Natural ədədlər (ardı).....	108
35. Sürət. Zaman. Gedilən yol (ardı) .....	112
⌚ Ümumiləşdirici testlər .....	118
36. Qab, su .....	121
37. Ağaclar və aralıqlar.....	124
38. Parçanın bölünməsi.....	127
39. Hər birindən neçəsi var? .....	131
40. Otaq məsələləri (Sonda bərabərləşən kəmiyyətlərin əvvəlki qiymətlərinin tapılması) .....	134
41. Cəmin fərqə bölünməsi. Parta-şagird məsələsi .....	138
42. Yaş məsələləri .....	142
43. Hərəkətə aid məsələlər (qatar və tunellə bağlı).....	147
44. Ədədlərin müqayisəsi.....	149
45. Səmərəli üsulla hesablama.....	151
⌚ Ümumiləşdirici testlər .....	153
46. Ədədi orta. Moda. Median (statistik orta ədəd). Ən böyük fərq .....	155
47. Mümkün hallar, əlverişli hallar .....	157
48. Hadisə anlayışı. Hadisənin ehtimalı .....	161
⌚ Ümumiləşdirici testlər .....	166
49. Düzbucaqlı. Kvadrat (ardı).....	169
50. Plan. Miqyas .....	173
51. Fiqurların perimetri və sahəsi .....	175
52. Kitabın səhifələrinin nömrələnməsi .....	182
53. Təkrarlanan sıra.....	184
54. Təkrarlanan hadisələr-1.....	186
55. Təkrarlanan hadisələr-2.....	189
56. Təkrarlanan hadisələr-3.....	192
57. Çoxluq anlayışı. Boş çoxluq. Alt çoxluq. Bərabər çoxluqlar .....	193
58. Çoxluqların birləşməsi, kəsişməsi və fərqi.....	195
59. İki sonlu çoxluğun birləşmə, kəsişmə və fərquinin elementləri sayı .....	198
60. Bərabərsizliklər .....	201
⌚ Ümumiləşdirici testlər .....	204
61. Düşündürücü məsələlər .....	207
62. Ədəd ardıcılığı.....	210
63. Şifrəli yazılar .....	213
64. Ədəd ardıcılığına aid testlər .....	216
Cavablar .....	240

## ÖN SÖZ

*Bu kitab çoxillik təcrübənin və zəhmətin nəticəsidir.*

*Sonuncu nəşrdə bəzi mövzulara yeni məsələlər, hər bölmənin sonuna isə ümumiləşdirici testlər əlavə edildi.*

*Bu vəsaitdən 4-cü sinif şagirdləri, ibtidai sinif müəllimləri, eləcə də uşaqları ilə müstəqil hazırlaşan valideynlər istifadə edə bilər.*

*Vəsait haqqında fikir və təkliflərinizi talibovnagi27@gmail.com elektron ünvanına göndərə bilərsiniz.*

*Ümidvaram ki, bu kitab minlərlə övladımızın riyazi və məntiqi bacarıqlarının formalaşmasında və inkişafında böyük rol oynayacaq!*

*Müəllifdən*

## 1. NATURAL ƏDƏDLƏR. NATURAL ƏDƏDLƏRİN YAZILMASI VƏ OXUNMASI

Əlifbamızda 32 hərf (simvol) var. Hərflərin köməyi ilə sözlər düzəlir. Buna uyğun olaraq riyaziyyatda on rəqəm var: 0; 1; 2; 3; 4; 5; 6; 7; 8; 9. Bu rəqəmlərin köməyi ilə ədədlər düzəlir. Məsələn, 15, 20, 35, 256 və s.

**Əşyaları sayarkən istifadə etdiyimiz ədədlərə natural ədədlər deyilir və belə işarə olunur:  $N = \{1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, \dots\}$**

- ✓ Natural ədədlərin ən kiçiyi 1-dir, ən böyüyü yoxdur.
- ✓ Birrəqəmli natural ədədlər: 1-dən 9-a kimi; sayı 9-dur.
- ✓ İki rəqəmli natural ədədlər: 10-dan 99-a kimi; sayı 90-dır.
- ✓ Üçrəqəmli natural ədədlər: 100-dən 999-a kimi; sayı 900-dür.
- ✓ Dörd rəqəmli natural ədədlər: 1000-dən 9999-a kimi; sayı 9000-dir.

Natural ədədlərin yazılışında rəqəmin tutduğu yer mərtəbə adlanır. Mərtəbələr sağdan sola belə adlanır: təkliklər, onluqlar, yüzlükler, minliklər, on minliklər, yüz minliklər, milyonluqlar, on milyonluqlar, yüz milyonluqlar, milyardlıqlar, on milyardlıqlar, yüz milyardlıqlar, trilyonluqlar və s. Mərtəbə vahidləri bunlardır: 1, 10, 100, 1000, 10000, 100000, 1000000 və s. Ədədin yazılışında sağdan sola hər üç mərtəbə bir sinif adlanır. Siniflər bunlardır: təkliklər sinifi, minliklər sinifi, milyonluqlar sinifi, milyardlıqlar sinifi və s.

- ✓ *Təklik, onluq, yüzlük – I sinif; təkliklər sinifi,*
- ✓ *Minlik, on minlik, yüz minlik – II sinif; minliklər sinifi,*
- ✓ *Milyonluq, on milyonluq, yüz milyonluq – III sinif; milyonluqlar sinifi,*
- ✓ *Milyardlıq, on milyardlıq, yüz milyardlıq – IV sinif, milyardlıqlar sinifi adlanır.*

**Misal 1.** 48 970 654 321 ədədini oxumaq üçün onu sağdan 3-3 siniflərə ayıraq və sinifləri adlandıraq.

IVs    IIIs    IIls    Is

$\overbrace{48}^{\text{IVs}}$     $\overbrace{970}^{\text{IIIls}}$     $\overbrace{654}^{\text{IIls}}$     $\overbrace{321}^{\text{Is}}$    və ya   mlrd.   mln.   min.   tək.

Belə oxunur: 48 milyard 970 milyon 654 min 321 təklik. Çox vaxt “təklik” sözünü işlətmirlər. Göründüyü kimi hər sinifdə üç rəqəm, yalnız ən yüksək sinifdə bir, iki və ya üç rəqəm ola bilər.

**Misal 2.** 6 723 000 013 ədədini oxuyaq: Sağdan sola 3-3 siniflərə ayıraq:  
mlrd.   mln.   min.   tək.

6    723    000    013

6 milyard 723 milyon 13. Minliklər sinfinin hər 3 rəqəmi 0 olduğundan

oxunuşda adı çəkilmir. İndi isə sözlə deyilmiş ədədi yazaq.

**Misal 3.** On iki milyon beş min on yeddi. Milyonluqlar sinfi üçüncü sinif olduğu üçün üç sinif ayıraq:

$\overbrace{12} \quad \overbrace{005} \quad \overbrace{017}$

Göründüyü kimi hər sinifdə çatışmayan rəqəmlərin yerinə sıfırlar yazılır. Ən yüksək sinifdə bu sıfırları yazmamaq olar.

**Misal 4.** Yeddi milyard iki yüz on bir milyon on. Əvvəlcə belə yazmaq yaxşı olar: 7 milyard 211 milyon 10. Sonra dörd sinif ayırırıq:

$\overbrace{7} \quad \overbrace{211} \quad \overbrace{000} \quad \overbrace{010}$

Minliklər sinfinin adı çəkilmədiyinə görə bu sinfin yerində üç sıfır yazılır. Hər bir natural ədədi mərtəbə toplananlarının(vahidlərinin) cəmi şəklində yazmaq olar. Məsələn,  $25 = 2 \cdot 10 + 5$

$$348 = 3 \cdot 100 + 4 \cdot 10 + 8$$

$$5462 = 5 \cdot 1000 + 4 \cdot 100 + 6 \cdot 10 + 2$$

Ümumi şəkildə: ikirəqəmli ədədlər üçün:  $\overline{ab} = a \cdot 10 + b$ ,

üçrəqəmli ədədlər üçün:  $\overline{abc} = a \cdot 100 + b \cdot 10 + c$

**Misal 5.** 8256 ədədində neçə təklik, onluq, yüzlük, minlik var?

8256:1=8256 təklik  
8256:10=825 onluq  
8256:100=82 yüzlük  
8256:1000=8 minlik var.

**Misal 6.** 7293 ədədində onluqlar mərtəbəsinin neçə vahidi var?(və ya onluqlar mərtəbəsini göstərən rəqəm neçədir?) Cavab: 9

**Misal 7.** 5451 ədədində 5 rəqəmlərinin mərtəbə vahidləri neçədir?

Cavab:sağdan sola 10 və 1000.

**Misal 8.** 6267 ədədində 6 rəqəmlərinin mərtəbə qiymətləri neçədir?

Cavab: sağdan sola 60 və 6000.

**Misal 9.** Riyaziyyat dərsində müəllim ev tapşırığı olaraq 17-ci çalışmadan 43-cü çalışmaya kimi həll edərsiniz,— dedi. O, evə neçə çalışma verdi?

**Həlli.** Biz  $43-17=26$  yazsaq, 17-ci çalışmanın saymırıq. Ona görə  $43-17+1=27$ .

**Misal 10.** İdman dərsində uşaqlar bir sıraya düzüldülər.Bu sırada Yusif 5-ci, Səid 15-ci yerdə dayanıb.Yusif ilə Səidin arasında neçə uşaq var?

**Həlli.**  $15-5=10$  yazsaq, Səidi də saymış olarıq.Ona görə  $10-1=9$ .

## Misallar

1. Ədədləri siniflərə ayıraq yazın və oxuyun: 87654321; 9070503; 62003002; 85002007; 654030002024; 72000005; 12000000001; 23232323.
2. Ədədləri yazın:
  - 1) 7 yüzlük, 5 onluq, 3 təkliyi;
  - 2) 3 minlik, 2 yüzlük, 8 onluq, 9 təkliyi;
  - 3) 6 təklik, 5 onluq, 4 yüzlük, 3 minliyi;
  - 4) 8 yüzlük, 7 onluq, 1 minlik, 2 təkliyi olan.
3. Rəqəmlərlə yazın:

1) 15 min 608	7) 123 mlrd 448mln 376 min 214
2) 7 min 14	8) 19 mlrd 18 mln 5 min 3
3) 3 mln 234 min 568	9) 26 mlrd 28 mln 17
4) 7 mln 48 min 5	10) 32 mlrd 10 min 90
5) 12 mln 15 min	11) 48 mlrd 95 min
6) 14 mln 72	12) 57 mlrd 132
4. Ədədləri rəqəmlərlə yazın:
  - 1) On yeddi milyon yüz otuz iki min on beş;
  - 2) Əlli beş milyard qırx beş min iki yüz;
  - 3) Altı yüz milyard iyirmi min üç yüz yetmiş beş;
  - 4) Otuz milyon otuz beş min;
  - 5) Əlli altı milyon qırx səkkiz;
  - 6) İki milyard on üç milyon iyirmi üç.
5. Ədədləri rəqəmlərlə yazın:
  - 1) On iki milyon beş yüz otuz dörd min on üç;
  - 2) Səkkiz milyon doqquz min on;
  - 3) Yetmiş iki milyon on üç min yüz iyirmi beş;
  - 4) İki yüz altmış beş milyard əlli üç milyon;
  - 5) Doqquz milyard səkkiz milyon yeddi min altı;
  - 6) Yetmiş beş milyon on iki;
  - 7) On beş milyard iyirmi;
  - 8) Altı milyard iki yüz yetmiş iki milyon yeddi yüz qırx yeddi;
  - 9) İki milyon iki min iki yüz;
  - 10) Beş yüz on milyard əlli üç milyon on bir;
  - 11) İyirmi bir milyard iyirmi beş min üç yüz on yeddi;
  - 12) Doqquz yüz səksən yeddi milyard yeddi yüz altmış beş milyon  
dörd yüz otuz üç min iki yüz on.
6. Rəqəmlərlə yazın:

1) 256 min;	3) 8015 min;	5) 1000 min;
2) 5234 mln;	4) 1002 mln;	6) 72 mlrd;

7. Ədədləri mərtəbə toplananlarının cəmi şəklində yazın:  
1) 543; 2) 9087; 3) 26754; 4) 59374;
8. 59786 ədədində neçə təklik, onluq, yüzlük, minlik, on minlik, yüz minlik var?
9. 7893 ədədində yüzlüklər mərtəbəsinin neçə vahidi var? ( və ya yüzlüklər mərtəbəsini göstərən rəqəm hansıdır? )
10. Rəqəmləri cəmi 6 olan ikirəqəmli ədədləri yazın.
11. Hər rəqəmdən bir dəfə istifadə etməklə 3, 5, və 8 rəqəmləri ilə yazılan üçrəqəmli ədədləri yazın.
12. 0 və 6 rəqəmləri ilə yazılan bütün üçrəqəmli ədədləri yazın.
13. 777777 +333333 cəmində neçə minlik var?
14. Rəqəmləri müxtəlif olan ən böyük və ən kiçik üçrəqəmli ədədlərin cəmində neçə onluq var?
15. Hərflərlə yazılmış ədədləri mərtəbə toplananlarının cəmi şəklində yazın:

$\overline{ab}$ ;  $\overline{abc}$ ;  $\overline{aa}$ ;  $\overline{aaa}$ ;  $\overline{abcd}$ ;  $\overline{mnkp}$

16. 3, 7, 4, 0, 8, 1 rəqəmlərindən düzəldilmiş (hər rəqəmdən bir dəfə istifadə olunmaqla) ən böyük və ən kiçik altırəqəmli ədədlərin fərqini tapın.
17. Onluqlar mərtəbəsindəki rəqəmi təkliklər mərtəbəsindəki rəqəmindən 2 vahid böyük olan ikirəqəmli ədədləri yazın.
18. 573284 ədədinin minliklər mərtəbəsindəki rəqəmin qiyməti ilə onluqlar mərtəbəsindəki rəqəmin qiymətləri cəmini tapın.  
A) 11      B) 3100      C) 3010      D) 3080
19. 234338 ədədindəki 3 rəqəmlərinin mərtəbə qiymətlərinin cəmini tapın.  
A) 3330      B) 33030      C) 30330      D) 33330
20. b-nin neçə qiymətində  $5467 > 54b6$  bərabərsizliyi doğrudur?  
A) 5      B) 6      C) 7      D) 8
21. 65355 ədədindəki 5 rəqəmlərinin mərtəbə vahidlərinin cəmini tapın.  
A) 5055      B) 1001      C) 1011      D) 1055
22. 37727 ədədindəki 7 rəqəmlərinin mərtəbə qiymətləri ilə mərtəbə vahidlərinin cəmini tapın.  
A) 7707      B) 1101      C) 888      D) 8808
23. Öz təklik rəqəmindən 6 dəfə böyük olan ikirəqəmli ədədlərin cəmini tapın.  
A) 72      B) 108      C) 84      D) 120
24. İkirəqəmli ədədlərin cəmi onların hər birini 1 vahid artırmaqla alınan ədədlərin cəmindən neçə vahid azdır?

- A) 89      B) 90      C) 99      D) 100
25. Üçrəqəmli ədədlərin cəmi onların hər birini 2 vahid azaltmaqla alınan ədədlərin cəmindən neçə vahid çoxdur?  
A) 900      B) 899      C) 1800      D) 1798
26. Onluq rəqəmi təklik rəqəmindən 2 dəfə böyük olan ikirəqəmli ədədlərin cəmini tapın.  
A) 126      B) 189      C) 210      D) 147
27. Rəqəmləri cəmi 7 olan neçə ikirəqəmli ədəd var?  
A) 7      B) 6      C) 5      D) 4
28. Rəqəmləri cəmi 8 olan neçə ikirəqəmli ədəd var?  
A) 4      B) 5      C) 8      D) 7
29. Rəqəmləri cəmi 5 olub, onluqlar mərtəbəsindəki rəqəmi 1 olan neçə üçrəqəmli ədəd var?  
A) 6      B) 7      C) 5      D) 4
30. Rəqəmləri cəmi 4 olan neçə üçrəqəmli ədəd var?  
A) 6      B) 10      C) 8      D) 9
31. 1-dən 100-ə kimi natural ədədlərin yazılışında 9 rəqəmi neçə dəfə işlənir?  
A) 9      B) 10      C) 11      D) 20
32. 10-dan 60-a kimi natural ədədlərin yazılışında 5 rəqəmi neçə dəfə iştirak edir?  
A) 6      B) 13      C) 15      D) 16
33. Yazılışında 7 rəqəmi iştirak edən neçə ikirəqəmli ədəd var?  
A) 10      B) 19      C) 18      D) 20
34. Rəqəmləri müxtəlif olan ən kiçik üçrəqəmli və dördrəqəmli ədədlərin cəmini tapın.  
A) 1125      B) 925      C) 1123      D) 1102
35. İki ədəddən biri rəqəmləri cüt və müxtəlif olan ən kiçik üçrəqəmli ədəd, digəri isə rəqəmləri tək və müxtəlif olan ən böyük üçrəqəmli ədəddir. Cəmi tapın.  
A) 1089      B) 1179      C) 1191      D) 1101
36. İdman dərsində uşaqlar boy sırası ilə düzüldülər. Sırada Hüseyin 5-ci, Kamran isə 22-cidir. Hüseyin ilə Kamranın arasında neçə şagird var?  
A) 17      B) 18      C) 16      D) 15
37. Kitabda nağıl 42-ci səhifədən başlayır və 82-ci səhifədə qurtarır. Nağıl neçə səhifədir?  
A) 40      B) 39      C) 41      D) 42

38. 1-dən 30-a kimi ədədlər içərisində 3-ə bölünən rəqəmlərlə, 7-yə bölünən ədədlərin cəmini tapın.  
 A) 81      B) 88      C) 185      D) 155
39. Çevrə boyunca bərabər məsafə ilə düzülmüş uşaqlardan 5-ci ilə 15-ci tam qarşı-qarşıya dayanmışdır. Çevrə boyunca neçə uşaq dayanmışdır?  
 A) 18      B) 20      C) 22      D) 24

## 2. SADƏ VƏ MÜRƏKKƏB ƏDƏDLƏR

**Yalnız 1-ə və özünə bölünən ədədə sadə ədəd deyilir.**

Məsələn, 2, 3, 5, 7, 11, 13, 17, 19, 23, 29, 31, 37, 41, 43 və s.

**İkidən çox böləni olan ədədə mürəkkəb ədəd deyilir.**

Məsələn, 4, 6, 8, 9, 10, 12, 14, 15, 16, 18, 20, 21, 22, 24, 25 və s.

**1 – nə sadə, nə də mürəkkəb ədəddir.**

Hər bir mürəkkəb ədədi sadə vuruqlara ayırmaq olar.

Məsələn,  $54=2\cdot3\cdot3$ ,  $72=2\cdot2\cdot3\cdot3$ .

Böyük ədədləri sadə vuruqlara belə ayıırlar:

400	2	500	2	120	2	400=2·2·2·2·5·5
200	2	250	2	60	2	500=2·2·5·5·5
100	2	125	5	30	2	120=2·2·2·3·5
50	2	25	5	15	3	
25	5	5	5	5	5	
5	5	1		1		
1						

Bölmə prosesi bölünənin altında 1 alınana kimi davam etdirilir.

### Misallar

- İki müxtəlif sadə ədədin hasilinin neçə böləni var?
- İki eyni sadə ədədin hasilinin neçə böləni var?
- Hansı təklif doğrudur?
  - İki mürəkkəb ədədin cəmi mürəkkəb ədəddir.
  - İki sadə ədədin cəmi mürəkkəb ədəddir.
  - Sadə ədədlə mürəkkəb ədədin cəmi mürəkkəb ədəddir.
  - Sadə ədədlə mürəkkəb ədədin cəmi sadə ədəddir.
  - Sadə ədədlə mürəkkəb ədədin hasilini mürəkkəb ədəddir.
- 15, 29, 33, 39, 41, 45, 49 ədədlərinin hansı sadə, hansı mürəkkəb ədəddir?